



# MEEET THE BUYER

BP AÇG, BTC, ŞD və  
CQBK tərəfdaşları adından  
2-ci "Alıcı ilə tanış ol" tədbirini keçirir.





## Əsas ismarclar 2013

### *Alıcı ilə tanış ol*

1. Bu gün BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) tərəfdaşları adından "Alıcı ilə tanış ol" sərgisini təşkil edir.
2. Bu tədbir BP və onun tərəfdaşlarının yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyinin bir hissəsidir. Bu məqsədə yerli şirkətlərin bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək vasitəsilə nail olunur.
3. "Alıcı ilə tanış ol" tədbiri konkret olaraq yerli şirkətlərə öz məhsul və xidmətlərini potensial alıcılara təqdim etmək imkanı yaratmaq üçün nəzərdə tutulub. Tədbir yerli şirkətlərin böyük bir qrupuna neft və qaz sənayesinin təchizat sahəsində fəal iştirak edən beynəlxalq və yerli şirkətlərlə tanış olmaq imkanı yaradır.
4. Tədbirdə 90-a yaxın yerli şirkət iştirak edir ki, onların hamısı əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki tədarük, tullantıların idarə edilməsi, biznes xidmətləri və digər kateqoriyaları təmsil edən müəssisələrdir. Bunlar BP və onun tərəfdaşlarının sponsorluq etdiyi milyonlarla dollar dəyərində olan Sahibkarlığın İnkişafı və Təlim Proqramının (SİTP) iştirakçısı olan şirkətlərdir.
5. 2007-ci ildə təsis edildikdən sonrakı müddətdə SİTP proqramında 600-dən artıq kiçik və orta müəssisə iştirak edib. Bu vaxta qədər 120 yerli şirkət həmin proqramı başa çatdırıb. Onlardan 30-u xüsusi uğur qazanaraq artıq 140 milyon dollar dəyərində BP şirkətinin müqavilələrini udmuşdur və onlar bu vaxtadək bir sıra yeni iş yerləri açmış və investisiya imkanları yaratmışdır.
6. Builki "Alıcı ilə tanış ol" tədbiri BP və onun tərəfdaşları tərəfindən regionda təşkil edilən artıq ikinci tədbirdir. Birinci belə tədbir 2011-ci ilin iyun ayında Bakıda keçirilmişdir.
7. Tədbir üçün tələb olunan bütün vasitələr yerli biznesinin inkişafına dəstək çərçivəsində BP və onun tərəfdaşları tərəfindən Xəzər Neft və Qaz Sərgisi zamanı təmin olunacaq. Bundan əlavə, BP şirkətinin bələdçiləri sərgi iştirakçılarına və qonaqlara yardım göstərməyə hazır olacaqlar.
8. Fərsətdən istifadə edərək, BP və onun tərəfdaşları Azərbaycanda digər mühüm inkişaf layihəsi olan Layihə İdarəçiliyi Məktəbini ictimaiyyətə təqdim etmək niyyətindədir.